

<p style="text-align: center;">Veterinary certificate for poultry meat, offal and other products exported to the Republic of Azerbaijan  <i>Azərbaycan Respublikasına ixrac olunan quş eti, içalat və digər məhsullarına dair baytarlıq sertifikatı</i>          Ветеринарний сертифікат на експортовані в Азербайджанську Республіку м'ясо , субпродукти та інші продукти птахівництва</p>							
<b>Part I: Details of dispatched consignment / Göndərilən yığın haqqında məlumat / Частина I: Детальна інформація щодо відправленого вантажу</b>	I.1. Consignor / Yükgönderen / Відправник		I.2. Certificate reference No. / Sertifikatın №/ Номер сертифіката				
	Name / Ad / Назея: Address / Ünvan / Адреса: Tel / Tel/Номер телефона:		I.3. Competent authority exporting country / <i>İxracatçı ölkənin selahiyətli</i> orqanı / Компетентний орган країни-експортера:				
	I.4. Consignee / Yüklekân / Одержанувач						
	Name / Ad / Назея : Address / Ünvan / Адреса : Post code / Poçt indeksi/ Поштовий індекс : Tel / Tel / Номер телефону:						
	I.5. Country of origin / <i>Mənşə ölkəsi/ Країна походження:</i>	I.6. Region of origin / <i>Mənşə bölgəsi/ Регіон походження :</i>	I.7. Country of destination / <i>Təyinat ölkəsi/ Країна призначення:</i>				
	I.8. Place of origin / <i>Mənşə yeri/ Місце призначення:</i>						
	Name / Ad / Назея:	Approval number / <i>Təsdiq nömrəsi/ Номер ухвалення:</i>	Address / Ünvan/ Адреса :				
	Name Ad/ Назея:	Approval number / <i>Təsdiq nömrəsi / Номер ухвалення:</i>	Address / Ünvan / Адреса:				
	I.9. Place of loading / <i>Yükləmə yeri/ Місце відправлення :</i>		I.10. Date of departure / <i>Yola düşmə tarixi / Дата відправлення:</i>				
	I.11. Transport / <i>Neqliyyat / Транспорт</i> Aeroplane / <i>Təyyare / Літак</i> <input type="checkbox"/> Ship / <i>Gemi / Судно</i> <input type="checkbox"/> Railway wagon / <i>Dəmiryol vagonu / Залізничні вагони</i> <input type="checkbox"/> Road vechicle / <i>Yol neqliyyat vasitesi/ Дорожній екіпаж</i> <input type="checkbox"/> Other / <i>Digər / Інший</i> <input type="checkbox"/>		I.12. Entry border inspection posts in Republic of Azerbaijan / <i>Azərbaycan Respublikesindəki sərhəd giriş yoxlama məntəqəsi /</i> Вхідний прикордонний інспекційний пост в Азербайджанській Республіці				
	Identification / <i>Kimlik / Ідентифікація</i> Documentary references / <i>Şənədlər istinadı</i> Документальні посилання						
	I.13. Description of commodity / <i>Məhsulun təsviri/ Опис товару:</i>		I.14. Commodity code (HS code) / <i>Əmtəə kodu (XİF MN üzrə/ Код товару (HS код)</i>				
	I.16. Temperature of product / <i>Məhsulun temperaturu / Температура продукту</i> Ambient / <i>Otaq temperaturu / Температура навколишнього середовища</i> <input type="checkbox"/> Chilled / <i>Soyudulmuş / Охолоджений</i> <input type="checkbox"/> Frozen / <i>Dondurulmuş / Заморожений</i> <input type="checkbox"/>		I.15. Quantity / <i>Miqdar / Кількість :</i> I.17. Number and type of packages / <i>Qablaşma sayı ve növü / Кількість та тип упаковки:</i>				
	I.18. Seal number / <i>Plomb nömrəsi / Номер пломби</i>						
	I.19. Commodities certified for / <i>Sertifikatlı mallar / Товари призначені для:</i> Human consumption / <i>İnsan istehlakı üçün / Споживання людиною</i> <input type="checkbox"/> Other (indicate the purpose) / <i>Digər (məqsədi göstərin!) / Інше (вкажіть призначення)</i> <input type="checkbox"/>						
	I.20. Identification of commodities / <i>Məhsulun identifikasiyası / Ідентифікація товару</i>						
	Species (Scientific name) / Növ (Elmi ad) / Bild meærini (наукова назея)	Nature of commodity / <i>Məhsulun növü / Bild meæriny</i>	Treatment type / <i>Emal növü</i> Тип обробки	Approval number of establishments Manufacturing plant / <i>Müəssisenin qeydiyyat nömrəsi</i> <i>Istehsal müəssisəsi /</i> Номер затвердження помутужності Помутужність (об'єкт) евроблінчтва	Batch number / Partiya nömrəsi / Номер партії	Net weight / <i>Xalls cəki</i> (NETTO) / Вага нетто	Gross weight / <i>Brutto cəki</i> (BRUTTO) / Вага брютто



Bas Dövlət  
Baytarlıq Müfettiş  
Head of Animal Health Department  
of the Food Safety Agency of the  
Republic of Azerbaijan,  
Chief Veterinary Officer  
Chief Veterinary Officer

Galib Abdullaliyev,

effecct8


<b>II. Health information /</b> <b>Sağlımlıq haqqında məlumat /</b> Інформація про здоров'я	<b>II. a. Certificate reference No. / Sertifikatın İstinad № / Номер сертифіката</b>
<p>I, the undersigned State/Official Veterinarian certify that  <i>Men, Dövlət Baytarlıq müfettişi, aşağıda qeyd olunanların sağlıqlılıyini imza ile təsdiq edirəm</i>  <b>Я, что нижне подписься державний ветеринарний лікар, цим засвідчує наступне:</b></p> <p>I.1. Poultry meat, offal and other products exported to the territory of the Republic of Azerbaijan are derived from healthy poultry slaughtered in the slaughterhouses and processed in the poultry processing plants. / <i>Azərbaycan Respublikası ərazisine ixrac olunan quş eti, içalat ve diger məhsullar kəsim mətaqəslərində kəsilən və quş emalı məhsuslarında emal olunan sağlam quşlardan alınmışdır</i> / <b>Экспортовані на територію Азербайджанської Республіки м'ясо, субпродукти та інші продукти, отримані в процесі забою та переробки здорової птиці на забойних підприємствах та передоблені на птахопереробних підприємствах.</b></p> <p>I.2. Poultry meat, offal and other products intended for export to the territory of the Republic of Azerbaijan are derived from poultry birds that were subject to ante-mortem veterinary inspection and their carcasses and internal organs to post-mortem veterinary and sanitary inspection performed by the State Veterinary Service. / <i>Azərbaycan Respublikası ərazisine ixrac üçün nəzarət tutulmuş Quş eti, içalat ve diger məhsulları heyvan kasımı nəticəsində alındı və keşidən öncə baytarlıq sanitariya baxışından keçirilmişdir, cəmədək və daxili orqanlar isə keşidən sonra baytarlıq-sanitariya ekspertizasından keçmişdir və mahdudiyyətsiz satış üçün təsdiq alınmışdır</i> / <b>М'ясо, субпродукти та інші продукти, призначенні для експорту на територію Азербайджанської Республіки, отримані від свійської птиці здорової птиці, що пройшла передзабійний ветеринарний огляд, а туші та внутрішні органи – післязабійну ветеринарно-санітарну інспекцію, проведену державною ветеринарною службою.</b></p> <p>I.3. Meat is fit for human consumption. / <i>Büt insan istehlakı üçün yararlıdır</i> / <b>М'ясо є придатним до вживання в іжуванні.</b></p> <p>I.4. Poultry meat, offal and other products are derived from slaughter and processing of healthy poultry originating from establishments and/or administrative territories officially free from contagious avian diseases according to regionalization / <i>Quş eti, içalat ve diger məhsullar, regionlaşmaya uyğun olaraq yoluxuek quş xəstəliklərə görə rəsmən azad olan təsərrüfatlardan yahud inzibati əraziyərdən çıxan sağlam quşların keşimi ve emalından alınmışdır</i> / <b>М'ясо, субпродукти та інші продукти, отримані в процесі забою та переробки здорової птиці, яка походить із господарств та адміністративних територій, офіційно вільних від заразних хвороб птиці відповідно до регіоналізації;</b></p> <ul style="list-style-type: none"> <li>- Newcastle disease and avian influenza (except cases of avian influenza in wild fauna) - during the last 12 months on the territory of the country or administrative territory in accordance with regionalization and in case of application of the method "stamping out" in poultry and after epizootic investigation excluding further spread of the above diseases- during the last 3 months prior the export in case of and negative results of epizootic control according to regionalization subject to notification according to the OIE Terrestrial Animal Health Code (except cases of avian influenza in wild fauna) / <i>Ümumdünya Heyvan Sağlığı Taşkınlarının Quruda Yaşayan Heyvanların Sağlımlıq Mecallesine uygun olaraq məcburi bayannamə edilmesi olan quş qırıcı (vəhşi faunanın nümayəndələrində quş qırıcı halları ıstıslı olmaqla) və Nyukasi xəstəliyi - regionlaşmaya uyğun olaraq son 12 ay ərzində ölkə əraziyində yahud 3 ay ərzində məcburi keşim "stamping out" programı aparıldığda ve epizootik nazaretinin müşahidəsində manfi nəticə alıda etdikdən xəorobi Niyakasla ta grupp ptiç (za eyniątkom epizotik arapu ptiç iš dñikii feyni), yəki pütləyəgətəcək obəvəzəkvi həmifikiçü vələnəsindən Kodeksə zərərov'a nəzəmən təvarin MEB, - protlägom ostanın 12 məsiyəne na teritorii kraini abo admīnistrativnoi teritorii abo protlägom 3 məsiyəne pri prövedenii "stempniye autu" ta negativin rezulatatah epizootichnego kontrolo vələnəsindən do rejonalizaci;</i></li> <li>- ornithosis (psittacosis), paramyxovirus infection, infection laryngotracheitis, infection encephalomyelitis, turkey rhinotracheitis virus – during 6 month in the chicken and turkey premises/ <i>ornitoz (psittakoz), paramiksovirüsün infeksiya, infeksiyon larinqotrakeit, infeksiyon ensefalomyelit, hind toyuqlarının rinotraxeitind- son 6 ayda toyuq və hinduşka təsərrüfatları əraziyində ornitoz (psittakoz), iñfekciýinögo lərinətərəxəit, iñfekciýinögo encefalomyelit, virüsün rinotraxeitü iñdüküs - protlägom ostanın 6 məsiyəne na ptahogospodarstvaah z utrimannia kurej ta iñdüküs;</i></li> <li>- ornithosis (psittacosis), Derji disease, duckling viral hepatitis – during 6 month in the geese and ducks premises/ <i>ornitoz, ördeklerin qırıcı (taunu), Derji xəstəliyi, ördeklerin viruslu hepatit xəstəliyindən -son 6 ay ərzində ördek və qaz təsərrüfatları əraziyində ornitoz (psittakoz), virüsünən etməriti gusəy (xəoroba Dərj), virüsünən etməriti kachok Kachini ta gusini gospodarstva - protlägom ostanın 6 məsiyəne na ptahogospodarstvaah z utrimannia gusəy ta kachok.</i></li> </ul> <p>I.5. Poultry meat, offal and other products are obtained from animals that have not received feed containing raw materials produced using genetic engineering methods or other genetically modified sources. / <i>Quş eti, içalat ve diger məhsulları tərkibində gen mühəndisliyinin üsulları və ya diger genetik cəhətdən modifikasiya edilmiş mənbələr vasitəsilə istehsal edilmiş xammal tərkibli yemlərlə yemləndirilməmiş heyvanlardan alınmalıdır</i> / <b>М'ясо птиц, субпродукти та інші продукти отримані від тварин які не отримують корми, що містять сировину, вироблену з використанням методів генетичної інженерії або інших генетично модифікованих джерел.</b></p> <p>I.6. Poultry from which meat, meat raw materials and offal are derived were not subjected to the exposure of pesticides, natural or synthetic estrogenic, hormonal substances, thyreostats, antibiotics or drugs used prior to slaughter later than authorized by instructions on how to use them. / <i>Istifadəsi üzrə tövsiye edilmiş müddətlərdən gec keşidən öncə yeridilmiş təbii və ya sintetik estrogenlərin, hormonal maddələrin, tireostatik preparatların, antibiotiklərin, pestisidlərin və digər medikamentoz vasitələrin təsirinə məruz qalmamış quşdan alınmışdır</i> / <b>Птиця, від якої отримано м'ясо, м'ясна сировина та субпродукти, не піддавалась дії пестицидів, натуральних чи синтетичних естрогенічних, гормональних речовин, тиреостатичних препаратів, антибіотиків та лікарських засобів, які було зведено перед забоєм пізніше термінів, що рекомендовані інструкціями з їх використання.</b></p> <p>I.7. Slaughter poultry came from the premises where Salmonella control program is implemented under the OIE Terrestrial Animal Health Code. / <i>Kəsimə getirilən quş, OIE-nin "Quruda yaşayan heyvanların sağlımlıq Mecallesini"ne uyğun salmonellaya qarşı nəzarət programı heyata keçirilən təsərrüfatlardan getirilir</i> / <b>Птиця, яка недійшла на забой із господарства, в яких реалізується програма контролю щодо сальмонелозу відповідно до Кодекса здоров'я наземних тварин МЕБ.</b></p>	



*Galib Abdusaliyev*

Chief Veterinary Officer  
Head of Animal Health Department  
of the Food Safety Agency of the  
Republic of Azerbaijan,  
Chief Veterinary Officer

<b>II. Health information / Sağlımlıq haqqında məlumat / Інформація про здоров'я</b>	<b>II. a. Certificate reference No. / Sertifikatın istinad № / Номер сертифікату</b>
<p><b>II.8. Meat, meat raw materials and offal exported to the customs territory of the Republic of Azerbaijan: / Azərbaycan Respublikasının ərazisine ixrac olunan et, xammal və içalat məhsulları / М'ясо, м'ясна сировина та субпродукти експортовані на митну територію Азербайджанської Республіки :</b></p> <ul style="list-style-type: none"> <li>- are of good organoleptic quality, / organoleptik xüsusiyyətləri baxımından yaxşıdır / в доброкісними заідно з органолептичними показниками;</li> <li>- during post-mortem veterinary and sanitary inspection show no lesions typical of contagious diseases, helminth infestation or intoxication caused by different substances; / kasımdan sonra aparılmış baytarlıq-sanitariya ekspertizasından sonra hec bir infeksiyon xəstəliklərin klinik əlamətlər, həmçinin hər hansı maddələrin zəhərlənmə halları aşkar edilməmişdir / під час після забійного ветеринарного огляду не виявлені клінічных ознак інфекційних захворювань, зараження гельмінтами чи отруєні різними речовинами</li> <li>- have the core temperature not exceeding minus 12°C for frozen poultry (the storage temperature must be minus 18°C)/ dondurulmuş quş etinin etələdə dərinliyində temperatur ən azı 12 °C təşkil edir (saxlanma zamanı -18°C təşkil etməlidir) / мають температуру в товщи м'яза, що не перевищує -12°C для замороженої птиці (температура зберігання має бути -18°C);</li> <li>- contain no preservatives; / tərkibində konservlaşdırma vasitəleri yoxdur / не містять консервантів;</li> <li>- are not contaminated with salmonella in an amount posing a human health risk according to requirements established within the Republic of Azerbaijan; / Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş tələblərə uyğun olaraq insan sağlığı üçün təhlükəli olan miqdarda salmonella ilə çırklınləşmişlər / не забруднені сальмонеллами в кількості, що представляє небезпеку для здоров'я людини відповідно до встановлених на території Азербайджанської Республіки вимог;</li> <li>- have not been treated with colourants or odorous substances, ionizing or ultra-violet radiation; / rəngləndirici və qoxulu maddələr, ionlaşdırıcı və ya ultrabənövşəyi şüərlər işlənməmişdir / не оброблені барвниками та ароматизуючими речовинами, іонізуючим опроміненням або ультрафаілеметосами променями;</li> <li>- show no pigmentation that is abnormal for the species; / tünd piqmentasiyaya malik deyilləri / не виявляють ознак піаментації, нееластивості для даного виду.</li> <li>- show no signs of spoilage. / xarab olma əlamətləri yoxdu / / не мають ознак псування.</li> </ul>	
<p><b>II.9. Microbiological, chemical-toxicological and radiological characteristics of poultry meat and offal products correspond to actual veterinary and sanitary rules and requirements of the Republic of Azerbaijan. / Quş eti və içalat məhsullarının mikrobioloji, kimya-toksikoloji və radioloji göstəriciləri Azərbaycan Respublikasında qüvvədə olan baytarlıq və sanitariya tələblərinə cavab verir / Микробиологічні, хіміко-токсикологічні і радіолоічні показники м'яса птиці і субпродуктів відповідають чинним в Азербайджанській Республіці ветеринарним і санітарним правилам і вимогам.</b></p>	
<p><b>II.10. Poultry meat, offal and other products have been declared fit for human consumption. / Quş et, içalat və digər məhsulları insan istehlakı üçün yararlıdır / М'ясо, м'ясна сировина та субпродукти визнані придатними до вживання в юку людиною.</b></p>	
<p><b>II.11. The products bear identification marks (veterinary stamps) on the packaging or polyblocks. Labels are stuck onto the packaging so that to make them tamper-evident. If packaging design is tamper-proof, the label is applied to the packaging so that it cannot be reused. / Məhsulun qablaşdırılması və ya polibloku markalanıb (baytarlıq damğası). Etiket qablaşmanın üzərinə vurulma qaydası, etiketin bütövlüyüni pozmadan qablaşdırmanın açılması mümkün deyill / Продукция має маркування (ветеринарна клеймо) на упаковці або поліблокі. Етикетка наклеєна на упаковці таким чином, що розкриття упаковки неможливе без порушення її цілісності.</b></p>	
<p><b>II.12. Single-use containers and packaging material comply with the Republic of Azerbaijan requirements. / Konteynerlər və qablaşdırma materialları birdefəlik istifadə üçündür və Azərbaycan Respublikasının tələblərinə cavab verir / Тара та пакувальний матеріал одноразові та відповідають вимогам Азербайджанської Республіки.</b></p>	
<p><b>II.13. The means of transport has been treated and prepared in compliance with the exporting country regulations. / Nəqliyyat vasitesi ixracatçı ölkəde qəbul edilmiş qaydalara uyğun olaraq işlənib hazırlanmışdır / Транспортний засіб оброблено та підготовано відповідно до правил, прийнятих в країні експортері.</b></p>	
<p>Date / Tarix / Дата</p>	
<p>Official Inspector / Dövlət müfettişi / Офіційний інспектор</p>	
<p>Name (in capital letters) / Adı (böyük hərfle) / Прізвище (великими літерами)</p>	
<p>Signature / İmza / Підпись</p>	
<p>Stamp / Möhürü / Печатка</p>	
<p>Signature and stamp must be in a different colour to that in the printed certificate / İmza ve möhürün rengi blankın renginden seçilməsi vacibdir! Підпись і печатка повинні відрізнятися кольором від бланку.</p>	



Galib Abdulaliyev,  
Head of Animal Health Department  
of the Food Safety Agency of the  
Republic of Azerbaijan,  
Chief Veterinary Officer